

## Qənirə Paşayeva

### Elxan Zal

*Qədim türkərin Yaradılışla bağlı bir əfsanəsi var. Bu əfsanə 1954-cü ilde Kembriyod 23-cü dünya şəhərşünasın Kongresində, əltaşıyla bölməsindən türk alımı P.N. Borotavın məruzəsindən sonra səhərət qazanmışdır. Əfsanə XIV-asında Misiyedeki türk (məməlik) hakimiyəti dövründə yaşamış tarixçi Əbübekr ibn Abdallah Davadının dünya tarixi 'Kanz ad-durur wa gami al-gurur' (1309-1328-ci illərdə yazılib) adlı əsərində yer alıb. Davadıları bu əfsanənin qədim bir türk mətninin arəbcə tərcüməsi olduğunu və X-asra dayanan bir ərab əlyazmasında oxuduğunu bildirir. Əfsanənin məzmunu belədir.*

"Böyük tufan zamanı, Çin sərhəndində, Karatağda bir mağaranı su basdı, oranı gilə doldurdu ve gil bir çuxura dolub insan bedəni forması aldı. Doqquz ay ərzində günəş şüalarının təsiri altında model forma canlandı. Bu ilk insanın adı Ay-Atamdır və o 40 il tek yaşadı. Sonra yene daşçıın sayesində ikinci adam, amma bu bu deşə qadın şəklində dünyaya geldi. Onun adı Ay - Ava idi. Onlar evləndilər və 40 uşad doğdular. Bütün türkər onların evladlarındır. Ay - Atam dünyadan köçəndən sonra onu hemin mağarada dən etdilər. Bu mağara bütün türkərin sitayış yeri oldu.

Türkərin səcəresində (J.P.Ru) bəhs edən bu əfsane qədim türkərin inanc sistemini rekonstruksiya etmek üçün bir çox mətbətlərlə aydınlaşdırıb. Əvvelə o daha qədim bir əfsanənin günümüze gelib çatan eks-sədəsidi. Burada etruskların inac sistemi ilə səsleşən paralellər var. Ay Ata - Aya kultu, Mağara-Mundus kultu, Arsena-Aşina, müqəddəs Qurd kultu. Burada Tövratla səsleşən məqam da var - gildən yaranan ilk insanlar, Ay-Atam - (ADAM), Ay-Ava - (Eva - Həvvə). Yaradıcı kimi çıxış edən Güneş və Mağara (Ana bətni) ilk insanı gildən yaradı. Bu əfsanə insanlar arasında Güneş və Ay kultunun geniş yayıldığı çox qədim zamanların eks sədəsidi. Bu kultun elementlərini biz qədim hunların (xunnuların) inanc sisteminde da görürük.

*Böyük Türk xaganlığını yaradan Aşina (Arsina) nəslindən olan Göy türkərin dini inancın barədə an qədim yazılı məlumatları biz qədim Çin sülətə salnamələri "Veyşu" və "Suyuş"dan almış. "Veyşu" türkərin dini ayinlərini bəslətmişdir.*

"1) Xan qərəganına giriş gürdoğar ölkəyə eftirəm olaraq Şərqdəndir. 2) (Xan) hər il bütün ayylanın ilə bir yerde əccad mağarasında qurban mərasimi keçirir. 3) Beşinci Ayın orta dekadasında digərərini de toplayıb "Səma ruhuna" qurban verir. 4) Dugindən qurbədə 500 li məsafədə zivəsində ağaç və bitkilər olmayan Bodin-inli adlı yer var, - tərcüməsi 'ökenin hamı-ruhu deməkdir'."

*Buradan aydın olan nadir? - (1) qədim türkərdə günəş və Ay kultu vardi (Hun hökməndən-şanjuv (heroqlifin başqa oxunuşunda Tan-hu) gündə iki dəfə, gündüz günəşə, gecə Aya dua edirdi). (2) Əccad mağara kultu vardi - onu yalnız elita, Aşina nəslindən olanlar icra edirdilər, (3) "Səma ruhu" kultu vardi - onu bütün xalq icra edirdi. (4) Bodin-inli adlı dağ kultu vardi.*

"Suyuş" isə türkərin inanclarını bələ təsvir edir. "Ruhlara və qara qüvvələre tapınır, cadugərləre inanırılar".

Her iki məlumatda nezər salanda bələ neticəye gəlmək olar ki, Çin selnameçilərinin müşahidəsinə görə Göy Türk dövlətində elitanın, (türk bəglerin, Aşina evladlarının) qurban mərasimi eyni tərəfənək türkərlərindən fərqlienir. Əccad mağara kultuna və onunla bağlı olan Qurd simvoluna tapınma türk-Aşinalara aiddir. Bu inancın qədimliyini və sistemli bir şekilde menimsənildiyi göstərən əsas faktor odur ki, 552-ci ilde Göy Türk xaqanlığı elan ediləndə onun hazır dini sistemi və qurdbaşlı bayraqla-

rı vardı. Bütün xalq tərəfindən, o cümlədən hələ fəth edilməmiş bir çox qonşu xalqlar tərəfindən qəbul edilən, Çin selnameçilərinin "Səma ruhu" adlandırıldığı Göy Tanrı inancı vardi. Orxun yazılarında Göy Tanrı ilə yanaşı Umay və Yer-Su adlı ilahi vərlilərlən da adı keçir. Amma indi bizi Əccad Mağara dəha çox maraqlandırır, cünki bu mövzu Aşina (Arsina) və Arsena (Etrusklar) ethnoları arasında əsas bağlardan biridir. Mövzu ilə bağlı bir çox mif və əfsanələr qədim yazılı mənbələrdə də öz əksini tapıb.

xəlq olunub və oradan şahlıq papağı ("kalansuva" ilə çıxıb)." Süan Mao Tsanın məlumatına görə, "Kabulun daxıl olduğu Kapısı əyaləti Qəribi Türk xaqanı Ton yabğu tərəfindən (618-630-cu illər) fəth olunub, bütün ehtimallara görə burada Aşina boyundan olan hakimlərin iqtidarı qurulub".

Gördüyüümüz kimi, Aşina türkərinin əccadlarının mağara tərəfindən doğulması ilə bağlı əfsanələr Orta əsrində belə çox populyarydı. Əks halda Əl Biruni kimi ciddi alım bunu iki əsərində qeyd etmezdi. Maraqlıdır ki, insanların (Kabul carnaati) mağaradan doğuluşu hökmədarlıq əlaməti hesab edirdi.

*Önca qeyd etdiyim kimi, düşmənler tərəfindən təfəssir məhv edilən yaralı türkü xilas edən Boz Qurd onu Ay-Ata-*

Sibir əfsanəsindəki oğlanın sevgilisi və ögey anası adlandırılın diş qurdla eyniləşdirə bilər. Bundan əlavə, Akka Larentia adının uqor xarakterli olduğunu şəhəsizdir. O əzəmetilərin anasıdır, Rassenna tayfalarının on iki xanının anasıdır. Etruskşunaslığın ilk böyük tedqiqatçılarından olan İ.Teylorun mövzuya bu orijinal və maraqlı yanaşımı sonradan sanki gözardı edilmiş, bir əsrden artıq bir dövr ərzində etruskların mənşəyi ilə bağlı mütərcəd və nağılvəri tedqiqatçılarının ortaya çıxmasına üstünlük verilmişdir. Rasenaların (Etrusklar) Türk Ase-naların xəlefli olduğu da ilk defə İ.Teylor söyleyib: "İndi Çin tarixçilərində öyrənirik ki, təxminən RASENNin İtaliyada göründüyü dövrlərdə Çin imperiyasının şimal sərhədlərində eyni

varlıq və ya Aytanın görünüşlərindən bir olduğundan xəber verir. Yəqin ki, etrusk (o cümlədən proto-türk) mifologiyasında Qurd kultu ilə bağlı daha qədim bir mif olub. Bununla bağlı Strabonun, antik mülliəflərin etrusklarla eyni soydan hesab etdiyələri pelasqlarla bağlı vendiyi bir məlumat çox böyük maraq doğurur. Burada pelasqların əfsanəvi əccadı Pe-lasqın oğlu Likaonun bir körpəni Zevsə qurban getirdiyini və həmin anda da Qarda döndərdiliyi bildirilir. Bunun mü-kafat, ya ceza olduğu barədə isə məlumat yoxdur. Amma gelinen nəticə odur ki, Qurd kultu pelask mifologiyasında da mühüm yer tutub.

Çin mənbələrinde türk birliyinə daxil olan seyantolarla (Uyğurların əccadları) bağlı bir miflik məlumat var. Orada deyilir ki, "Əvvəller, seyantolar öz ölümlərinə yaxın olduqları bir zamanda, onları qabileşindən bir adamın yanına dikençi geldi. Ev sahibi onu çadırına getirdi. Ev sahibinin arvadı qonaq axtaranda

# Türkərin inancında Qurd və Mağara kultu

Aşina boyunun tarixində yazan "Suyuş" Aşinaların VI əsrə istepə gəlmədən önce "mağarada" yaşadıqları barədə mifə söyklənən bir əfsanəni misal göstərir. Bu türkərin əccadını düşmənlərdən



xilas edən Diş Qurdun qaçıb gizləndiyi mağaradır. Həm de bu mağara çox genişdir (sahəsi bir neçə yüz li). Burada göy otlar bitən düzənlək var. "Mağara dörd tərəfdən dağlarla şəfatə olunub". Reşiddədinin, Xondəmirin və Əbülqazi-nin de əsərlərində yer alan bu məlumatda mağaranın adı da göstərilir - Erkene kun. Bunun, "Erkene kun" sözünün qədim türkçə "ilk nəsil" və "ilk, erken əccad" mənasını verdiyini ehtimal edə bilərik. Bunu doğrulayacaq bir məlumatı da Əl-Biruniin "Mineralojiya" əsərində görürük. O burada türkərdən olan Kabul şahlarının şəcəresinin mağara kultu ile bağlılığını qeyd edir. "Hindilərlər Kabulun türkərdən olan şahları vardi, deyilənlər görə onlar Maçindən (Tibetdən) idilər. Onlardan ilk olaraq Barxa tekin gəldi. O Kabuldakı mağaraya daxıl oldu, oraya yalnız yanaklı ya sürünerək girmək mümkün idi. Orada su var idi və o, buraya bir neçə günlük ərazilə qoydu. Bu mağara inliyedək melumdur və Var... adlanır. Barxa tekin mağaraya girenən bir neçə gün sonra, adamların toplaşdırıb bir zamanda, onlar gördüler ki, oradən kimse sanki ana bətnindən çıxmış kimi çıxır. O türk geyimində idi, başında hündür papaq-kab, başmaqlar və silah vardi. Xalq ona hökmədarlıq üçün doğulan qeyri-adi bir varlıq kimi böyük ehtiram göstərdi və o Kubul şahı titulu ilə o yerlərin hökməndən oldu. Şahlıq nəsillər boyu onun oğullarına qaldı, onların sayı altına düşdü".

"1) Xan qərəganına giriş gürdoğar ölkəyə eftirəm olaraq Şərqdəndir. 2) (Xan) hər il bütün ayylanın ilə bir yerde əccad mağarasında qurban mərasimi keçirir. 3) Beşinci Ayın orta dekadasında digərərini de toplayıb "Səma ruhuna" qurban verir. 4) Dugindən qurbədə 500 li məsafədə zivəsində ağaç və bitkilər olmayan Bodin-inli adlı yer var, - tərcüməsi 'ökenin hamı-ruhu deməkdir'."

"Suyuş" isə türkərin inanclarını bələ təsvir edir. "Ruhlara və qara qüvvələre tapınır, cadugərləre inanırılar".

Əl-Biruni başqa yerde də bu əfsanəyə toxunur. "Kabul sakinləri cahiliyyə dövründə inanırlar ki, ilk türk padşahı oradakı indi Buğra adlanan mağarada

Sibir əfsanəsində bizim üçün bataqlıqdakı oğlan var, onu tapan diş qurd var, həmçinin onun uşağı bəslədiyi mağara var. Roma əfsanəsində müəyyən dövrdən sonra Romulun anasının yerini diş qurdun ovazında Akka Larentia tutur, o Romulun qardaşı ya atası kimi təqdim olunduğu on iki oğulun anasıdır. Akka Larentianın həm də "lupa"- "diş qurd" adlandırıldıqını bildiyimizdən, biz onu Sibir əfsanəsindəki oğlanın sevgilisi və ögey anası adlandırılın diş qurdla eyniləşdirə bilərik. Bundan əlavə, Akka Larentia adının uqor xarakterli olduğunu şəhəsizdir...

mi doğuran əccad mağarasına, "Erkene kun'a apanr və özünü Boz Qurd evlədi hesab edən Aşina boyu dünya şəhərəsi bu mağaradan çıxır. Mağara və Qurd haqqında əfsanənin etrusk versiyası biza gelib çatmasına da, onun Roma versiyasında (Plutarx bu barədə fərqli bir neçə versiya qələmə atıb) Qurd Romul və Rem'in xilaskarıdır və onları mağaraya apanb əmizdir. Həm Arsina (Türk-Aşina), həm de Arsena (Etrusk) təfəssirlərinin "Xilaskar Qurd və mağara" barədə miflərindən etrusklardan də qədim bir mənbədən qaynaqlığını sezmək heç de çətin deyil. Bu əlaqəyə ilk dəfə diqqət yetirən məşhur İngilis araşdırıcı İsaak Teylor olub.

"Sibir və İtaliya mifləri arasında inanılmaz, yaxınlıq var. Həm Roma, həm soylu, lakin düşmənlik edən iki köçəri tayıfa (orada) fealiyyət göstərdi. Onlardan biri, sonradan Türk, Çin ofqoqrifiyasında TUKÜ adlanacaq Asena, digeri çinlilərin Hiong-nu kimi yazdıgı azığın Hunlar idi. Rasena ilə eyniləşdirilən Asena, Hunların basqısı altında qırba köç etdi və gumanıma görə, İtaliyada məskunlaşdı".

Etruskərin Apennin yarımadasında məskunlaşması e.e X-XI əsrlərdə baş verdiyə gələn olur. İ.Teylor kimi ciddi bir alımın Çin mənbələrinə istinad edərək Göy Türk xaqanının yaranışından 1500-1600 il öncə Çin'in şimalında "eyni soylu, lakin düşmənlik edən..." Türk, Çin ofqoqrifiyasında TUKÜ adlanacaq Ase-na, digeri çinlilərin Hiong-nu kimi yazdıgı "azığın Hunlar"ın fealiyyət göstərdiyini söyləməsi tərixə yeni bir baxış açısı üçün ciddi bir əsas olur.

Helelik isə Lukumonlar, Mağara və Aya ilə varlıq indi Yeraltı dünya hökməndən kimi təqdim edilən Aytadır (Ay Ata-dır), müqəddəs "Mundus" əccadlar ka-hası onun səltənatına aqəl yoldur. Deməli, qurdbaşlı papaq geyib "Mundus"la əlaqəyə girən Lukumonlar Aytanın səltənatı ilə, və ya Aytanın özü ilə əlaqəyə girir. Çin mənbələrindən gördüyü-müz kimi, qədim türkərdə bu funksiyani xəqan yerinə yetirirdi. Onun əccadlar kahasında icra etdiyi qurban ayının yarınız əlita, çinlilərin fu-lı (çinlər bürü, qurd sözünü bu cür ifadə edirlər) ad-landırığı Aşinalar iştirak edir. Biz Borotavın təqdim etdiyi əfsanədən görürük ki, Bodin-inli adlı dağda yerləşən əccad kahası ilk əccadın, Ay-Atamın xəlq olunduğu yerdir və bu mağara ilə bağlı olan Qurd obraklı ilə varlıq onları xilas edib bu mağaraya gətirir. "Erkene kun" adlı bu mağara çox genişdir, burada şirli olanları olan geniş düzənliliklər var. Aşinalar uzun illər, bəlkə də əsrlər burada yaşımlılar, zamanı gələndə isə, insanlar çoxaldıqdan artıq oraya yerləşmişlər, Mavi Qurd mağaradan çıxmış üçün onlara yol göstərir.

"Kitabdan secmələr"